

# Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

**№ 173**

**Bakı şəhəri, 26 aprel 2022-ci il**

*Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına “milli” statusun verilməsi haqqında*

“Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 529 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına “milli” statusu verilsin.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Qərardan irəli gələn məsələləri həll etsin.

**Əli ƏSƏDOV**

**Azərbaycan Respublikasının Baş naziri**

**Xalq qəzeti.- 2022.- 29 aprel.- S.4.**